

Dünyanı heyretləndirən şəhər - Şuşa

Dahilər söyləyiblər tərifin bizdən əzəl,
Gecələr ulduzların qoynunda yatan Şuşanın!

Mən dədə-babalarımızın öz əlləri ilə təməl
daşını qoymuları və əbədiyyətə qovuşduqları
Şuşa torpağının oğluyam. Bu yurda olan sevgi
və məhəbbətimi bizi yaradan Allah hamidən
yaxşı bilir. Ruhumad - iç dünyamda sevə-sevə
yaşatdıqım bu müqəddəs şəhərlə, onun əsra-
rəngiz gözəlliyi ilə bağlı kitablar, şeirlər və ma-
qalələr də yazmışam. Bu yazida isə yana-yana
od içində qovrulan, lakin öz tarixi adını, mağ-
rurluğunu qoruyub saxlayan və tez bir zaman-
da mənfur düşmənin caynağından azad oluna-
caq bir Azərbaycan şəhərindən - Qarabağın
başının tacı sayılan Şuşadan, bu şahanə şəhə-
rin memarlıq və incəsənət abidələrindən, Za-
qafqaziyada müstəsna əhəmiyyət kəsb edən
təhsil mərkəzi və ziyalılar şəhəri olduğundan,
burdakı ədəbi mühitdən, görkəmli şəxsiyyətlə-
rindən söz açacağam.

Gözümü açanda ilk dəfə gördüğüm əsərən-
giz təbiət, insanı heyrət gətirən mənzərələr, küt-
çələrə döşənməyi sal daşlar, qədim Çin səddini
xatırladan - sildirim qayalar üzərində əsrlərə qə-
rar tutan möhtəşəm qala divarları, bürclər, əzə-
mətli məscid ve minarələr, karvansaraylar, bir-bi-
rindən gözəl və yaraşıqlı malikanələr, xalqımızın
ən gözəl adət-ənənələrini qoruyub-saxlayan ağa-
saqqallar, ağıbircəklər, sinesi bayatılı, nəğməli
nənələr, musiqiçilər, xanəndələr, ziyalılar olub-
dur. Bunlara mənim həyatımda, yaradıcılığımda
xüsusi rol oynayıbdir. Doğma yurduma məhəbbə-
timi ikiqat artırıbdi.

Şuşa - arının çiçəklərdən topladığı bal kimi şir-
in, başını göylərin dərinliyində mələklərin sinəsi-
na söykəniş və Allaha daha yaxın bir şəhərdir.

Üç min il yaşayır sərv ilə cinar,
Onlar evkaliptin kölgəsindədir.
Everest zirələr şahı olsa da,
Şuşa - ulduzların cərgəsindədir.

Lakin təessüflə qeyd etməliyik ki, artıq 25 ildir
Şuşa Ermənistanın və onun havadarlarının işğalı
altında viranəye çevrilibdir.

Şuşanın görmeyənlər məndən soruşurlar: Şuşa
neca şəhərdir, orda nələr qalıb?

Deyirəm ki:

Orda atlaz donlu zümrüd meşələr,
Çölləri bəzəyən qan bənövşələr.
Qartallı qayalar, qarlı zirvelər,
Buzdan köyək geyən sular qalıbdı!

Cincilim, gülxətməti, aq quşəppəyi,
Dərdərin dərmanı - dağlar küləyi,
Böyürtkən, ciyəlek, qaymaqcıçayı,
Kəkkikli, turaclı çöllər qalıbdı!

Şırsır dərələrdə su dəyirməni,
Buğda zəmiləri - taxıl xırmanı,
Arının pətəyi - dərdin dərmanı,
Yaşılbaş sonali göllər qalıbdı.

Fatma nənəmizin sırla hanası,
"Mixtökən" dağının çalma-cunası,

"Qarabağ" dünyası - Şuşa qalası,
Muzeylər, obalar, ellər qalıbdı.

Şuşada hava heç yerdə olmadığı kimi göyüm-
tül, yaşımıtlı, buz salı kimi görünür. Suyun təmizli-
yi və şəffaflığı adamı təccübündür. Dünyanı öz
gözəlliyi ilə heyretləndiren Xarıbülbül gülü isə
başqa bir möcüzədir.

Allah Şuşadan heç bir gözəl payını əsirgəmə-

yibid. Burda gülərən, çiçəklərin rəngi isə çok tox

- möcüzəli: qırmızıdırsa al-qırmızı, sarıdırsa sap-

sarı, ağırlırsa parlaq aq olur. Bu, torpaqdən, havan-

dan, sudan asılıdır Boyalar, rənglər elə bil uşaq

kimi çıçırr, xanəndə kimi zəngülə vurur

Qarabağın gülərənin
Şeh öpərdi yanağından.
Şuşadakı gül-ciçəyin
Bal axardi dodağından!



Mənə elə gelir ki, indiyən qədər Şuşa haq-
ında yazılmış kitabları, şeirləri, məqalələri, apa-
rılmış tarixi tədqiqatları, çəkilmiş tabloları, bəstə-
lənmiş mahniləri, deyilmiş xatirələri və xoş sözələ-
ri bir yerə toplamaq mümkün olsayıdı, cild-cild ki-
tablalar yaranırdı və bir kitabxanaya siğmazdı.

Şuşa sözün həqiqi mənasında başdan-başa
poeziyadır, nəğmedir, tablodur

Sən dağlar gözəli - göylərdə ülkər,
Dodağın nəğməsi, sözüsən, Şuşa.
Yazılıb hüsнündən yüzlərlə əsər,
İlham pərisisən, düzü sən, Şuşa!

Zakire, Nəvvaba, Cabbara, Xana,
Olmuşan mehrivan, qayğışən ana.
Sual verən olsa deyərən ona:
- Şair ürəyimin közüsən, Şuşa!

Burda Seyid deyib "Cahargah", "Qatar",
Burda qoşalaşıb min bir arzular.
Loğman da məlhəmin bil, səndən tapar,
Anam Qarabağın gözüsən, Şuşa!

Nəğməyə bürünüb dərin dərələr,
Göydən opus alır sanki zirvelər.
Əyyub Şırlanının sən axşam-səhər,
Bağrına basdığı sazısan, Şuşa!

Dünyada sahibsiz heç ne yoxdur. Şuşanın ba-
nisi - təməl daşını qoyan Azərbaycanın qüdrəti
oğlu Pənahəli xan Cavanşirdir. Şuşa - Pənah ba-
bamızdan bize əbədi əmanətdir. Şuşa - "Şişə"
adı ilə de çərçivələndir. Bu da səbəbsiz deyil. Çünkü
bu şəhər göylə yerin qovuşduğu zirvədə salın-
mışdır.

Sonsuz möcüzədir torpağı, daşı,
Şuşadır üzüyün qiymətli qası
Opür asimanı dağların başı,
Pənahın qalası Qarabağdadır.

Çox təessüf ki, Dağlıq Qarabağ və onun ətra-
findakı ərazilərimiz: Azix, Tağlar, Xocalı, Qurucay,
Köndələnçay, Qaraköpəktəpə, Üzərliktəpə,
Meynətəpə, Günsəlitəpə, Kütəpə, Yuxarı və Aş-
ağı Gövhərağası məscidi, "Şuşa mağarası", ne-
çə-neçə ocaq və pirlərimiz, Şahbulaq və Əsgəran
qalaları, məzarlarımız, flora və faunamız erməni-
ler tərəfindən talan edilir, sö-
küllür, daşınib aparılır

Bu yazıda bir vacib məsə-
ləni de xatırlatmağı özüme
borc bildim. Belə ki, çeşidli
qaynaqların, tarixi mənbələrinin
(deqiq yazılı mənbələrin),
maddi mədəniyyət abidələrinin,
hətta əfsanə və miflərin
köməyi ilə (esatlı və əfsanə-
lərdə de bir həqiqət vardır) bir
çox şəhərlərin yaşı dəqiq
müəyyənəşdirilmişdir. Məsə-
lən, Roma miladdan əvvəl
754-cü ildə, Kiiev miladın
480-ci ildində, Moskva 1147-ci
ildə, Şuşa isə 1750-ci ildə sa-
lmışdır. Bu şəhərlərin kimlər
tərəfindən tikildiyi də məlum
dur. Yeri gəlmışken qeyd etməliyik ki, Asiya və
Avropanın bir sıra şəhərləri - Yeni Korfagen, Ri-
qa, Sankt-Peterburg, Şuşa, Abbasabad hərbi-
strateji baxımdan hökmədarlar və sərkərdələr tər-
əfindən salınmış, onların əsasının qoyulması da
dəqiq şəkildə tarixe düşmüştür. Göstərilən bu
faktlar dünya tarixçiləri tərəfindən təsdiq edilmiş
mənbələrdən götürülmüşdür.

Şuşa yaddaşlara "Qafqazın konservatoriyası"
və "Qafqazın italyası" kimi də hekk olunmuşdur;
bu da səbəbsiz deyildir.

Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən toplanmış məlumatə göre
təkcə XIX əsrda Şuşada 95 şair, 22 müsicilən, 38 xanənde, 12 nüsxəbənd, 16 nəqqaş, 19 xəttat,
5 astronom, 18 memar 42-dən çox müəllim və di-
ğer şəhər sahibləri olmuşdur. Təkcə şüşələr yox,
diger yerlərin müsiciləri de Hacı Hüsnün, Mə-
şədi İsinin, Keşətli Həşimin, Əbdülbəqi Zülalovun
(Bülbülcən), Cabbar Qaryagdıcığlunun, Mə-
şədi Məmməd Fərzəliyevin, Keçəçi oğlu Məhəmməd-
əli, Xarrat Qulunun, Segah İsləmin, Seyid Şuş-
inskiinin, Xan Şuşinskiinin, Bülbülün, Üzeyir bəy
Hacıbəylinin, Rəşid Behbudovun və digərlərinin
Qarabağdan - Şuşadan pərvazlandıqlarını çox
gözel bilirlər.

Şuşa şəhərli bir aləmdir, möcüzələr dünyası-
dır. Bu qeyri-adi gözəllik qarşısında öz heyətini

gizlədə bilməyən xalqımızın ölməz şairi Semed
Vurğun "Yeddiqat"dan Şuşaya qalxanda Ana Və-
tenimiz Qarabağga sonsuz məhəbbətini yaddaşla-
rımıza əbədi hekk olunmuş aşağıdakı misralarla
ifadə etmişdir:

Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşam üstü qoy uzaqdan,
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.

Bəli, "Qarabağ şikəstəsi" bizim laylamız, him-
nimiz, elə bütövlükdə Qarabağımızın özüdür.

Bu gün Şuşa haray çekir, lakin "sühl" və "əda-
lat"dan dəm vuran dövlətləri bu harayı eşit-
mək istəmirlər.

Şuşa Qasım bəy Zakirin, Xurşudbanu Nəvə-
ninin, Nəcəf bəy Vəzirovun, Əbdürəhim bəy Haq-
verdiyevin, Süleyman Sani Axundovun, Üzeyir
bəy Hacıbəylinin, Yusif Vəzir Çəmənzəməlinin,
Lətif Kərimovun, Kərim bəy Mehmandarovun, Xə-
lil Məmmədovun, Süleyman Vəzirovun, Səttar
Əsədovun, Valide Tütayuqun və onlara görkəmli
şəxsiyyətlərin beiyi başında layla çalmış müqəd-
əs anamızdır.

Xatırlatmaq istərdik ki, Şuşa yegane şəhərdir
ki, onun haqqında 2000-dən çox əsər yazılıb. Şuşa
yegane şəhərdir ki, onun ilk tikilişində küre-
bənd de tikilmişdir. Şəhərdə 17 məhəllə, 17 mə-
cid, 17 hamam, 17 bulaq olmuşdur. Yəni hər mə-
həllin öz adı, məscidi, hamamı və bulağı vardı.

"Cıdır düzü", "Topxana", "Xəzən qayası", "Şa-
bulağı", "Üçmix", "Yeddiqat", "Tədirrə gol", "Qır-
pilləkən", "Əjdaha bulağı", "Şırlan şələlesi" və
dünyada misli-bərabəri olmayan Şırlan "Turşsu-
yu", "Üçəyizli", "Ağzıyati" kaha, "Canaqqala",
"Qızıl qaya" və s. Şuşanın tarixi yerləridir.

Şuşada 1830-cu ildə qəbul edilmiş ilk döneyi mək-
təb, o cümlədən "Məclisi-üns" və "Məclisi-fəra-
muşan" ədəbi birlilikləri tariximizin şanlı sehifələ-
rindəndir.

Nəhayət deməliyik:

Şuşa bizi çağırır öz ana qucağına,
Kənardan baxma, qardaş, Pənahın ocağına!

Şuşa bizi çağırır ki, onun gecə-gündüz qan
axıdan üreyinin yaralarına kənardan baxmayaq.
Çağırır ki, Cıdır düzündə yenə poeziya və mahni
bayramları keçirək, biz mütlöq Şuşaya qayıdaca-
ğıq və bu şəhəri gülüstəna çevirəcəyik!

Mənim sinəməde iki ürək döyüñür - biri işgal
altında inleyən el-obalarımızın ağırlarını çəkən
ürək, biri isə ümid çəräğini sönüməyə qomyanın
ürək.

İnsan zəkası, insan ağlı hər şəyə qadirdir, tə-
ki ümidiş olmasın. Ümidi gedilən yolu sonu uğru olur.

Ümidi qoymuram puç ola gedə,
İçimdən kedəri, qəmi qovuram.
Sönmüş çırqları yandırmaq üçün,
Gah alov oluram, gah od oluram!

Əyyub Şırlanlı,
şair, emekdar müəllim,
AYB-nin üzvü,

